

Dilqəm ƏHMƏD

Dünyaya çar Rusiyasının təbəəsi olaraq gələn Azərbaycan Cümhuriyyətinin qurucusu Məmmədəmin Rəsulzadənin Rusiyada yaşadığı son şəhər Sankt Peterburq idi. 1922-ci ilde bu şəhəri müsavatçılardan və tatarların yardımını ilə qayıqla tərk edən Məmmədəmin bay həmin ilin dekabrın sonlarında artıq İstanbul şəhərinə varmışdı. Stalinin nəzarətində yaşadığı iki illik Moskva və Peterburq hayatı haqqında yeni bəlgilərin (görkəmlə alım Salavat İsaakovun sayesində) ortaya çıxdığı bu əraflarda mən də bu şəhərdəki tədbirə dəvət edilmişdim.

müz bir neçə stansiyani nəzərdən keçirdim. Stansiyaların birini rus generallarının təsvirləri örtməşdi, Rusyanın müharibələrlə dolu keçmişini göstərirdi.

Peterburqda ən əvvəl haranı görmek lazımdır suali etrafında düşünmək yersizdir. Çünkü hər kəsin getməli olduğu ilk yer Ermitaj muzeyidir. Dünyanın ən iri muzeylərindən olan Ermitajın 350 zalında 3 milyonadək eksponat var. Muzey 5 binadan ibaretdir: Qış sarayı, Kiçik Ermitaj, Köhnə Ermitaj, Yeni Ermitaj, Ermitaj Teatrı. Bu binalar bir-birilə əlaqəli tikilib. İlk vaxtlar eksponatlar Qış sarayının otaqlarında yerləşdirilib. Fransız dilində "tənhalıq", "tənha yer" anlamına gələn Ermitajın tarixi 1764-cü ildən hesablan-

əsrarəngiz portretləri, əşyaları, medalları gördük. Fətəli şah Qacarın iki iri portretinin önündə şəkil çəkdirdik, Abbas Mirzənin təsvirlərinə heyranlıqla baxdıq.

Qədim Misir bölməsindəki sarkofaqları və hər an canlanacaq kimi uzanan mumiyani izleyərkən qədim tanrı Anubisi xatırladıq. Görəsən, bir gün ölüleri diriltməklə məşhur olan bu tanrı Misirdən uzaqda şübhə altında olan bu bəndəsini diriltməyi yadından çıxara bilərmi?

Kilsə ilə məscid arasında

Bu fikirlə şəhərin ən böyük kilsəsi olan Müqəddəs İsaak kafedralına yollandıq. Çöülü kimi içi də əzəmetli olan bu binada insanın danışmaqdən nitqi tutu-



Rəsulzadənin Rusiyadakı son mənzilində

Aprelin 18-də Pulkovo havaya limanına endiyim zaman İstanbuldakı yaz günləndən əsər-əlamet yox idi. Xeyli vaxtdır istiye öyrəşən bədənimdən aniden keçən soyuq və qar mərhum şairimizin kitabındaki misraları dilimdə bu şəkildə səsləndirdi:

Peterburqun gədiyinə varanda

Onda gördüm buram-buram qar yağır...



İlk dəfə idi ki, Rusiyaya gəldiyim üçün hava limanındaki yoxlanışda xeyli vaxt itirdim. Qeydiyyatdan sonra hava limanının içərisində böyük lütfkarlıq göstərərək qarşılıqlaşım üçün gələn tədbir təşkilatçıları - "Çinar" milli mədəni mərkəzinin sədr müavini Ülviyə xanım Abbasova və 'Rusiya-Azərbaycan Mədəni və Humanitar Əməkdaşlıq Mərkəzi'nin sədri Eldar bəy Əlizadə ilə görüşdüm. Artıq gec saat olduğunu üçün hotelə yerləşdim və sabah şəhərlə tanışlığın həyəcəni ilə yuxuya getdim.

"Tənha"lılığı adamlarla dolu muzey

Saat 11-də Peterburqun aktiv azərbaycanlı gencərindən Cavid bəy gəzinti üçün hazır vəziyyətdə gözləyirdi. Cöle çıxdığımız zaman çovğun idi, bənzərsiz qar dənələri gözümüzə Peterburq arasına girərək bize mane olmağa çalışırdı. Ətrafi görmək üçün yürüyərək metroya doğru yol aldıq. Bizi ilk qarşılayan Puşkinin heykəli oldu. Metro stansiyalarına xüsusi sevgim olduğu üçün düşdüyü-

Çovğunlu meydanda şəkil çəkdirdikdən sonra muzeyin içərisinə girdik. Hava soyuq olsa da, xeyli ziyarətçi vardı, bilet almaq üçün növbə gözlədik. Haradasa oxumuşdum ki, bu muzeydəki hər eksponatın qarşısında bir səniyə dayansaq, buna insan ömrü yetməz. Ona görə də rus çarlarının taxt-taclarını, generallarının portretlərini izlədikdən sonra Şərqi bölməsinə doğru yol aldıq. Burada Osmanlı və Qacar bölmələrindəki əsrarəngiz portretləri, əşyaları, medalları gördük. Fətəli şah Qacarın iki iri portretinin önündə şəkil çəkdirdik, Abbas Mirzənin təsvirlərinə heyranlıqla baxdıq. Qədim Misir bölməsindəki sarkofaqları və hər an canlanacaq kimi uzanan müriyani izleyərkən qədim tanrı Anubisi xatırladıq. Görəsən, bir gün ölüleri diriltməklə məşhur olan bu tanrı Misirdən uzaqda şübhə altında olan bu bəndəsini diriltməyi yadından çıxara bilərmi?

Misirdən uzaqda şübhə altında olan bu bəndəsini diriltməyi yadından çıxara bilərmi?



maqdadır. Çünkü həmin il şəhərə Qərbi Avropa rəssamlarının əsərlərinin böyük kolleksiyası getirilib. Berlinli tacir Qoçkovski 225 rəsmindən ibarət bu kolleksiyanı Prussiya kralı II Fridrix üçün almış. Amma kral həmin ərefələrdə kasıbladığı üçün kolleksiyanı almağa gücü çatmayıb, ona görə də bu bənzərsiz nümunələri rus çarıçası II Yekaterina alıb. Səxavətli çarıça sonrakı illərdə də eksponat satın almaqla gələcək üçün zəngin xəzine ərməğan edib. Hətta Volterin 6500 cilddən və 37 əlyazmasından ibarət şəxsi kitabxanası da bu muzeydə qorunmaqdadır.

Çovğunlu meydanda şəkil çəkdirdikdən sonra muzeyin içərisinə girdik. Hava soyuq olsa da, xeyli ziyarətçi vardi, bilet almaq üçün növbə gözlədik. Haradasa oxumuşdum ki, bu muzeydəki hər eksponatın qarşısında bir səniyə dayansaq, buna insan ömrü yetməz. Ona görə də rus çarlarının taxt-taclarını, generallarının portretlərini izlədikdən sonra Şərqi bölməsinə doğru yol aldıq. Burada Osmanlı və Qacar bölmələrindəki əsrarəngiz portretləri, əşyaları, medalları gördük. Fətəli şah Qacarın iki iri portretinin önündə şəkil çəkdirdik, Abbas Mirzənin təsvirlərinə heyranlıqla baxdıq. Qədim Misir bölməsindəki sarkofaqları və hər an canlanacaq kimi uzanan müriyani izleyərkən qədim tanrı Anubisi xatırladıq. Görəsən, bir gün ölüleri diriltməklə məşhur olan bu tanrı Misirdən uzaqda şübhə altında olan bu bəndəsini diriltməyi yadından çıxara bilərmi?

İur. Çünkü Bibliya hekayətlərinin təsvir olunduğu bu yüksək sənətkarlıq nümunələrinə baxarkən insan oğlunun mükəmməlliyyəne şahid olursan. Bu kafedral 1818-1858-ci illərdə fransız memarı Oğüst Monfernanın layihəsi əsasında inşa edilib. Tikinti işlərinə imperator I Nikolay şəxsən nəzarət edib, alman mühəndis və xəritəçi Karl Opperman isə inşaat komissiyasına sədrlik edib. 11 iyun 1858-ci ildə yeni kafedral kilsəsinin tentənəli təqdisetmə mərasimini Novqorod, Sankt-Peterburq, Estlandiya və Fin-

landiya mitropoliti Qriqori Postnikov həyata keçirib. Kafedralın ümumi hündürlüyü 101,5 metr, daxili sahəsi isə 4000 m²-dən artıqdır. Hazırda muzey statüsündadir, eyni zamanda ibadət üçün də xidmət göstərməkdədir.

Cöle çıxdığımızda artıq hərəkət etmək mümkünəsdid. Sabahkı tədbirə sağ-salamat çıxmali olduğumuz üçün bir kafedə dincəldikdən sonra bu dəfə Eldar bəyin rehbərliyi ilə gezintiyə davam etdi.

Sankt-Peterburq Cümə məscidinin həyəti də qarla örtülmüşdü. Eldar bəy bu məscidin tikintisində Hacı Zeynəlabidin Tağıyevlə Murtuza Muxtarovun vəsait göndərdiyini bildirdi. Məlumatlara görə, hələ 1880-ci illərdə o zamankı müfti Tevkelev Rusyanın daxili işlər naziri D. Tolstoja 8000 müsəlmanın yaşadığı bir şəhərdə məscid tikintisi ilə əlaqədar müraciət edib, razılıq alınsa da, tikinti üçün vəsait olmayıb. 1905-ci ildə Sankt-Peterburqda Baş məscidin tikintisi üzrə komitə təsis edilib. Daxili işlər naziri P. Stolipin tərəfindən təsdiq olunmuş komitə 20 müsəlman dövlət xadimi, içtimai xadimlər və tacirlərdən ibarət olub. Komitəyə məscidin tikintisi üçün 10 il ərzində Rusiya imperiyasının ərazisində 750.000 rubl miqdardında vəsait toplamaq hüququnu verilib. Bakı milyonçuları da bu zaman vəsait göndəriblər. 1910-cu ildə təməli qoyulmuş 2 minarəli məscid, əsasən, Səmərqənd memarlıq məktəbinə xas elementlərlə bəzədilib, fasadı boz mərmərlə, gümbəzi çini ilə işlənilib...

(ardı gələn sayıımızda)